

# ANIM



Sabir RÜSTƏMXANLI

Baxıram seyrəlir cərgələrimiz  
Barişa bilmirəm bu yoxluq ilə.  
Ömrün payızından üzümə vuran  
Ürəyi dondurən soyuqluq ilə.

**B**u misralarımın hansı duyğunun, hansı hissin, hansı qübarin təsirindən yarandığını xatırlaya bilmirəm; heç yaranma tarixi də yadında deyil. Bir onu bilirom ki, bu misralar çoxdan yazılıb... Və bir də onu bilirom ki, o vaxt cərgələrimiz bu qədər seyrəlməmişdi - Nüsrət Kəsəmənli ilə bir yerdəydi, tez-tez görüşürdü, şahmat oynayırdıq, tələbəlik illerinin vərdişi ilə təzə şerlərimizi bir-girimizə oxuyurduq. Akif Səmədin uğuruna sevinirdik, özünü qorumasına, müalicəsini davam etdirməsinə çalışırıq Natiq Səfərovun yariciddi, yarı atmacalı, cəsarətli təhlilərini dirləmək üçün hər yeni əsərimizi ona verməyə tələsirdik...

Dost itkisi ağır olur; o qədər ağır ki, haçılış, ürəyini boşaldası bir cümlə də yaza bilmirsən, kimə təskinlik verəcəyini də bilmirsən, çünkü təskinlik veriləsi elə sən özünsən, başsağlağınızı da yalnız itirdiyin adamin özünə verə, bu dərdi onun özüyle bölüşə bilərdin...

Hər şey elə bil "dünən" olub - Nüsrətlə və Allah ömrünü uzun eləsin - Çingiz Əlioğluyla birgə, baş-başa Araza bayati çəkmeyimiz, yaradıcılıq mübahisələrimiz, Şuşa qayalarına adalarımızı hekk eləmeyimiz, ədəbi görüşlərdə, ciddi şer məclislerində də bir şuxluq mövzusu tapmağımız, qurşaq tutmağımız, Tiflisdə "Gəncə qapısı" üstündə bizdən sayca qat-qat çox olan həmkarlarımızın yekəxanlıq damarını qırmağımız...

Cəmi bir il! Cəmi bir ilin tamamında cərgəmizdən biri də getdi:

Yurdun qəm dəftərinə  
bir vərəq də yazıldı,  
Qardaş dediklərinə  
bir məzar da qazıldı...

\*\*\*

İllərin o başında özü "soraqlayıb" tapmışdı məni - yay tətilində, meşələr arasına sıyrılmış, əl-ayaqdan uzaq, üç-dörd ocaqlıq yaylaq obasında təklidən darıxdığım vaxt öz avtoqrafiylə verdiyi balaca şer kitabıyla - "Mən səni taparam" inamıyla! Və mənə elə gəlir ki, bu kitab onun yaradıcılığında çox mühüm rol oynadı - o, əbədi dünyasını, bizsə onu qazandıq...

Həmin vaxt da, sonralar da mən dəfələrlə yaylaqla, dağlarla onun diliyle vidalaşmışam. Dağın, daşın, otun, çiçəyin - əksi gözünə düşmüş hər şeyin sənə doğma olduğu yerdən, gəncliyin ezi, unudulmaz hisslerinə yuva olmuş bir

guşədən ayrılib gedəndə vida kimi ürəkdən tikan çıxaran nəsə bir söz demək istəyirsən. Hisslər sinəndə düyünlənib qalır. Bu düyüni Məmməd Araz aşmışdı, yüz dəfə, min dəfə hamının yaşadığı hissi sözə çevirməklə ürəyimizdən tikan çıxarmışdı:

*Bəlkə bu yerlərə bir də gəlmədim  
Duman, salamat qal, dağ, salamat qal!  
Dəlimca su səpir yoxsa buludlar?  
Leysan, salamat qal, yağ, salamat qal!*

heç vaxt adlaya bilmədiyimiz torpaqlarımıza, O Taya gedən yollara tikanlı məflillərin üstündə boyhana-boylana, Təbrizin hıçqırığını, nəğməsini ürəyimizin səsiylə eşidə-eşidə böyümüşük - o, Naxçıvanda, mən Yardımlıda:

*Aşıq Cavan sarılmışdı sazına,  
Toy qurmuşdu dünəninin yasına,  
O dərdini ya sindira, ya sına.  
Qəzəbi köklənib dağın-daşın da  
Təbriz ağlayırdı dağlar başında!*

man kimi ləngər vurur.

Onun cəsəretinin, inamının, ərkinin kökündə Yurda, Vətən torpağına bağlılığı, öz xalqının keçmişini, bu gününü dərindən bilməsi dayanırdı; Bu əbədi olaraq yaşamağa haqq qazanan şair yaxşı bilirdi hansı torpağın, hansı millətin, hansı Vətənin oğludur və o, yaxşı bilirdi nəyin mübarizəsini aparır.

Vətəni gülündən, çiçəyindən, otundan, suyundan... sevmək olur, Vətəni daşından, qayasından sevmək və sevgisini Vətənin daşı, mamırı olmaq kimi

# MƏN SƏNİ TAPARAM VƏTƏN DASINDA

İndi ölkədən çox-çoz uzaqlarda, bir otel qəribliyində xatırələrə baş vururam, keçib geldiyimiz bu böyük, əslində isə "bir addim" sayılan ömür yolu muza baxıram.

Son illər fasılələrlə görüşürdük... Addımından dəhlizlər titrəyən Məmməd Arazı xəstə görmək mənə çox ağır idi, özünə də deyirdim. Bu ağır xəstəliyinin başlanmasınən səbəbi də Məmməd Arazın vətəndaş mövqeyi, Vətən sevgisiydi, cəsəretiydi, el üçün ağlamışı, yanmağıydi... O vaxt ona qarşı qurulan tələlərin, xəyanətin də şahidi olmuşum.

Az qala gəncliyimdən mənimlə yoldaş olan misralarını xatırlayıram:


*Sev ürək, duy ürək, ağla, gül ürək,  
Şairin gözü də ürəkdir bəzən.  
Ulduzlar göz olsun, nəyimə gərək  
Dünyani ürəklə görə bilməsem!*

Dünyanı ürəklə görə bilmək... Bir şair ömrü üçün - xoşbəxtlik, bir insan ömrü üçün əzab, dərd... Məmməd Araz bir addımlıq ömür yolunda şair kimi xoşbəxt olduğu, onu Azərbaycan durduqca, ədəbiyyatımız yaşadıqca var edən, yaşıdan dünyasını yaratmışdı, "bu dünyanın adamı olmaması" isə insan kimi ona dərd, əzab verirdi, canıyla elləşirdi:

*Dünya böyük, ömür yolu bir addim,  
Bir balaca eşq adası yaratdı,  
Bir uçrumdan firtinaya tor atdim  
Bu cürəti görən, duyan olmadı,  
Səndən mənə gün uglayan olmadı...*

Məmməd Araz od qoruyan, ocaqlarımızın keşiyində dayanan, laqeydlik, toxluq, harınlıq pərdəsi altında mürgüləyen qədim qəhrəmanlıq ruhunu közərdən, ayrı-seçkiliyə meydən oxuyan, qardaşın qardaşa atdığı, sinəmizdə Araz boyda şirəm açan qara daşları ovxalayıb tökən qüvvəydi.

O, "Araz şairiydi"; Azərbaycanın hər bir dağından, hər bir şəhərindən, hər bir kəndindən və hər bir azərbaycanlının qəlbindən axan, əlkənin şah damarlarından biri, min illərlə bütöv bir xalqın sevinc və bərəkət mənbəyi, 200 ildi isə ayrılıq rəmzinə çevrilən Arazın şairi! Bəlkə də bizi birləşdirən, doğma-laşdırın o gözə görünməz bağların bir səbəbi də doğulduguuz yerlərin oxşarılığındaydı - əl uzatsan yetəsi, amma



Məmməd Araz

*Ağlasa, ağlardı ildirim kimi,  
Gurşad saçı yolan sildirim kimi,  
Qapıb simşəkləri bir şirəm kimi  
Nəğmə toxuyurdu dağlar başında..  
Təbriz oxuyurdu dağlar başında!*

Araz onun üçün bütün çayların adıydı - dünyanın bütün çaylarını bu adla tənqidirdi və o, dünyanın bütün zirvələrindən arzularının Arazına boyanırdı:

*Eyfel qülləsində Senaya baxdım -  
Arazlar körpülü göründü bu gün...*

Əslində, uzun illərdi xalqımızın bu dərd, qəm simvolunu özünə götürən Məmməd Araz o taylı-bu taylı Azərbaycanın mənəvi bütövlük nümunəsi idi, ömrü boyu qara torpağımızı bəxt, tale aynası bilən və onun bütövlüyü, ləkəsizliyi uğrunda vuruşan, "bəxtin ağrıımı" daşıyan bir vətəndaş idi:

*Mən təbrizli, naxçıvanlı, mən gəncəliyəm!  
Çox görmüşəm hasar üstə ölenləri də.  
Mən torpağı bölünməyə öyrəncəliyəm  
Heç qazanan görməmişəm bölənləri də...*

\*\*\*

Söz əbədi möcüzədir. Eyni paltarı iki adam geyir - birinə yaraşır, birinə yaraşır. Söz də belədir - sənətkarın boyuna biçilir, naşı adamın eynində isə özgə paltarı kimi sallanıb qalır. Məmməd Araz üçün Azərbaycan dili taleyin əli ilə ölçülüb-biçilmişdi. Ana dili onun şerlərində diridir, canlıdır, qanlıdır, qalxır-qabarır, şəlalə kimi çağlayıır, üm-

arzuyla dilə gətirmək yalnız Məmməd Araza məxsusdur.

*Bu qaya-sərkərdələr  
Onda məni - bir balaca daş əsgəri  
qoyar yəqin  
qoşulmağa bu cərgəyə  
Qayaların keçmişini  
qayalara yazım deyə.  
Onda Vətən sanar məni  
bir balaca vətən dayı,  
Vətən daşı olmayıandan  
olmaz ölkə vətəndaşı*

Məmməd Araz Vətənin qayalarıyla sərkərdə kimi, yağı sıpəri kimi danışırı, daşlarını min illərdi bu torpağı qorumaq üçün əsgərə çevrilən oğul, canlı sayırdı və bu daşların daş yaddasını oxuyurdu, sal qayaların sükütyula söhbətlərini bize çatdırırdı. Vətənin böyüküyü, bütövlüyü bildiyindən idi ki, dağ kimi qururlu, qaya kimi sərt və dağ kimi ağır idi. Kiməsə, kimlərəsə, nələrəsə deyil, yalnız Vətənə baxıb sıralanmağı təlqin edirdi:

*"Azərbaycan!" deyiləndə ayaga dur ki,  
Ana yurdun ürəyinə toxuna bilər...*

Məmməd Araz Vətən sevgisiyle milyonların qanını qaynadı, milyonları ayağa qaldırmağı bacaran, kürsüləri özünə tabe edən bir şair idi. Və kürsü şairlərinə məxsus pafosdan kənar idi; böyük ürəkli, yüksək poetik deyimi olan, auraca bütöv Vətəni əhatəleyə bilən bir söz ustasıydı.

\*\*\*

Bəlkə dəfnində iştirak edə bilməyimdəndi ki, onu indi də sözü kimi dırı sayıram? Çünkü o, xəstə ola-olə da Azərbaycanın ən sağlam şairi idi və yəqin öləndən sonra da ən dırı şairi olaraq qalacaq.

Bəlkə onun çoxdan Vətən daşına çevrildiyini, daşlaşdığını, heykəlləşdiyini bildiyimdəndi ki, ölümün Məmməd Arazı - bu Vətən Daşını, Qranit Qayını torpağa çevirəcəyinə inanıram... və ölümüzlüyüne qovuşam Məmməd Arazla əvvəlkitək danışıram:

*Bu ulu millətin qanı müqəddəs  
Qıncı müqəddəs, qını müqəddəs!  
Bəs niyə dəyişdi, hanı müqəddəs?  
Heyif, Məmməd Araz, çağlارımıza!..*

Stokholm, 7 dekabr 2004-cü il.